

Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.

**Heydər ƏLİYEV
Ümummilli lider**

Dövlət müstəqilliyimizin ilk illərində, olduqca ağır geosiyasi şəraitdə ümummilli lider Heydər Əliyevin gərgin səyi nəticəsində imzalanan "Ösrin müqaviləsi" Xəzər dənizi hövzəsində beynəlxalq əməkdaşlıq üçün əlverişli zəmin yaradıb, regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Müqavilə çərçivəsində Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənilməsi üçün ölkəyə zəruri texnologiyalar, müasir istehsalat üsulları cəlb edilib, kəşfiyyat, hasilat, qazma, neft-qaz emalı və kimyası, informasiya texnologiyaları, insan resurslar-bir sözlə, bütün sahələr üzrə innovativ metodlar tətbiq edilib.

xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdə etibarən layihənin gedisi ilə bağlı şəxslən maraqlanıb, vaxtaşırı tikinti işləri ilə tanış olub. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırılıb, həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC əsas ixrac boru kəmərinə vurulması ilə bağlı rəsmi tədbir keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları terminalda quraşdırılan xüsusi qurğudakı sürgünü açıldıqdan sonra kəmərlər ilkin neft axmağa başlayıb. 2006-ci il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatıb.

mamlandı. Sonra əsas tikinti işlərinə start verildi. BTC-nin tikintisində "Şahdəniz" yağıının işlənməsi layihələrinə qərar veriləndən sonra obyektdə aparılan böyük miqyaslı işlər Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP) adını aldı.

Hazırda Səngəçal terminalı AÇG-nin neftini texnoloji emal edən avadanlıqları, BTC-nin baş nasos stansiyasını, CQBK-nin və kəmərin genişləndirilmiş sistemini, "Şahdəniz" qurğularını özündə birləşdirən nəhəng bir obyektdir. Bir neçə ixrac kəmərinin öz başlanğıcını məhz Səngəçaldan götürməsi buradakı terminalın dünyadan ən böyük termi-

Neft strategiyası iqtisadi inkişafaya və sosial rifaha xidmət edir



İyirmi altı il əvvəl həmin müqavilənin imzalanması ötən dövr ərzində müstəqil Azərbaycanın inkişafını böyük dərəcədə təmin edib. Bu müddətdə müqavilədən əldə olunan gəlirlər ölkəmizin bütün sahələrində özünü bürüze verib. Respublika sənayesi müasir tələblər səviyyəsində modernləşdirilib, yeni istehsalat sahələri və iş yerləri yaradılıb, qeyri-neft sektorу gücləndirilib. Zəngin tarixə malik neft-qaz sənayesi öz inkişafının yeni, daha yüksək mərhələsinə qədəm qoyub. Nəticədə, həyata keçirilən regional və qlobal birge layihələrdə bütün istehsalat, inşaat və quraşdırma işləri ölkə daxilində, SOCAR və digər yerli müəssisələr tərəfindən uğurla icra olunub.

O zaman "Ösrin müqaviləsi"nin mühüm tərkib hissələrindən biri də xarici şirkətlərle birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını gerçəkləşdirmək üçün çoxvariəntli boru nəqliyyatı infrastrukturunun yaradılması idi.

Yeri gəlməkən, həmin vaxt mövcud Bakı-Novorossiysk marşrutu ilə Azərbaycan neftinin daşınması üçün 1996-cı ilin yanvarında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərərası saziş imzalandı. Bundan bir il sonra həmin xətt istifadəyə verildi, 1998-ci ildə isə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neftin fəaliyyəti bərpə olunan Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracı reallaşdı. Lakin "Ösrin müqaviləsi" çərçivəsində hasil edilecek böyük neft həcmələri ilə müqayisədə bu kəmərin ötürürlük qabiliyyəti məhdud idi. Ona görə də ixrac boru kəmərlərinin çoxvariəntliğinin zəruriliyi məsələsi ortaya çıxdı və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. Beləliklə, 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycan və Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.

Lakin bu da neftin tam nəqli üçün kifayət etmirdi. Başqa sözlə, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft

həcmələrini dünya bazarına ixrac etmək iqtidarındə deyildi. Elə buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Bele olan təqdirdə ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları müxtəlif bəhanələr gətirərək, beynəlxalq ictimai rəydə, guya, Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayıacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı utopiya sayırdılar. Lakin zaman ulu öndərin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu sübuta yetirdi.

Bu ideyanı qəbul etmək istəməyen bəzi qüvvələrin cəhdələrinə baxmayaraq, ümummilli liderin səyi və gərgin keçən danişqılar prosesinin mentiqi nəticəsi olaraq sözügedən layihə həyata vəsiqə aldı. ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən sammitində BTC əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Bununla da BTC layihəsinin reallığa çevrilmesi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danişqılar aparıldı.

Nəhayət, 2002-ci il sentyabrın 18-də Bakıda – Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Nəcdət Sezərin iştirakı ilə BTC əsas ixrac boru kəmərinin təməli qoyuldu. Bununla da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan BTC əsas ixrac boru kəmərinin reallığa çevrilməsinə başlanıldı, 2003-cü ilin fevral ayında Səngəçal terminalından başlayaraq, kəmərin tikintisində start verildi. 2004-cü ilin oktyabrında BTC əsas ixrac boru kəmərinin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi. BTC əsas ixrac boru kəmərinin Gürcüstan hissəsi isə 2005-ci ilin oktyabrında istifadəyə verildi.

Ulu öndər Heydər Əliyevin neft strategiyasının ardıcıl şəkildə reallaşdırılması sahəsində misilsiz

iyulun 4-də isə neftlə yüklenən ilk tanker buradan yola salınıb.

Dövlətimizin başçısı İlham Əliyev həmin mərasimdə söylədiyi nitqində qeyd edib: "Azərbaycan tarixdə ilk dəfə olaraq, Xəzər dənizinin özüne məxsus olan sekturu xarici investorları dəvət etdi. Ondan əvvəl Xəzər dənizində xarici şirkətlər heç vaxt fəaliyyət göstərməmişdir. Bütövlükdə, Azərbaycan neft ölkəsi kimi tanınır. Dünyada ilk dəfə sənaye üsulu ilə neft Azərbaycanda çıxarılmışdır. O cümlədən, dünyada dəniz yataqlarından ilk dəfə neft Azərbaycanda, Xəzər dənizində hasil edilmişdir. 1994-cü ilde başlanmış yeni layihələr Azərbaycana onun neft şöhrətini təzədən qaytarıd".

Dünyanın ən böyük neft-qaz terminallarından biri Səngəçalda, Bakıdan 55 kilometr cənubda, Xəzərin sahilinə yaxın ərazidə yerləşir. Səngəçal terminalı regionun neft-qaz ixracı mərkəzi kimi mühüm əhəmiyyət daşıyır.

Hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barrel neft və "Şahdəniz" qazı üçün təqribən 80 milyon standart kubmetr mavi yanacaqdır. "Azəri-Çıraq-Günəşli"nin səmt qazı da daxil olmaqla, ümumi qaz emalı və ixracı gücü isə gündəlik təqribən 100 milyon standart kubmetrdir. Neft Səngəçaldan əsasən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri və Qərb İxrac Boru Kəməri (QIBK) marşrutları vasitəsilə neql edilir. Qaz isə Cənubi Qafqaz Boru Kəməri (CQBK), CQBK-nin genişləndirilmiş sistemi ilə və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qaz paylama sistemləri ilə birləşdirən, SOCAR-a məxsus kəmərlə ixrac olunur.

Səngəçal terminalı "Ösrin müqaviləsi" imzalandıqdan sonra İlkin Neft Layihəsi (İNL) çərçivəsində inşa edildi. Obyekt yalnız "Çıraq" neftini ixrac etmək gücündə layihələndirilmişdi. Odur ki, növbəti yataqlardan gözənlənən yüksək hasilat terminalın genişləndirilməsi zərurətini meydana çıxardı.

Genişləndirmə işlərinin 2002-ci il fevralın 20-də start verildi. 2002-ci ilin iyul ayında terminalın genişləndirilməsi layihəsinin bir hissəsi olan İlkin Mülki Tikinti İşləri ta-

nallarından biri olduğunu bir dəta təsdiqləyir.

STGP çərçivəsində Qaradağ rayonunda geniş sosial sərməye programı da həyata keçirildi. BP-nin tərəfdəş şirkətlər birləşdə həyata keçirdiyi bu qəbildən olan tədbirlərdən bir neçəsinin adını çəkmək kifayətdir. Məsələn, Lökbatanda doğum evi yenidən quruldu. Səngəçaldakı 222 nömrəli orta məktəbdə yeni idman kompleksi inşa edildi. "Ümid" qəsəbəsində İcmə İnkışafı Mərkəzi (onu qəsəbədə "Xeyir-şər evi" də adlandırılar) istifadəyə verildi. Daha bir layihənin icrası "Ümid", eləcə də Səngəçal əhalisi üçün kanalizasiya sisteminin modernləşdirilməsini mümkün etdi.

Həmin vaxtdan Səngəçal terminalı xeyli genişlənib. Son illərdə bu obyekt "Şahdəniz-2" qazını qəbul etmək və ötürmək üçün tikilmiş bir çox yeni qurğular sayesində daha da genişlənib.

2014-cü il sentyabrın 20-də burada Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il mayın 29-da terminal bu nəhəng layihənin rəsmi açılış mərasimində evsahibliyi edib. Həmin mərasimdə iştirak edən Prezident İlham Əliyev çıxış edərək deyib: "Biz bu günü burada – Səngəçal terminalının ərazisində qeyd edirik. Səngəçal terminalı dünyadan ən böyük neft-qaz terminalıdır və məhz burada dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur.

Qeyd etdiyim kimi, 4 il bundan əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan bele genişməyişli beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır".

Bütün bunlar "Ösrin müqaviləsi"nin imzalanmasının neçə uzaqqörenliklə və müdrikliklə seçilən, xalqın işiqli gələcəyinə yönəldilən bir strategiya olduğunu sübut edir. Ölkəmiz bu strategiyaya sadıq qalaraq onu inkişaf etdiridikcə özə də sosial və iqtisadi cəhətdən daha da irəliləyir.

Hazırda Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün istiqamətlər üzrə mühüm uğurlar əldə etməsi, beynəlxalq nüfuzunun getdiyə möhkəmlənməsi də məhz həmin strateji kursun məntiqi nəticəsidir.

**Vaqif BAYRAMOV,
"Xalq qəzeti"**